

"PAYONIX BOKT"

MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT

31 dekabr 2025-ci il tarixində bitən il üzrə
Maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

Bakı, Azərbaycan Respublikası
2026-cı il

"PAYONIX BOKT" MMC

Bakı, Azərbaycan Respublikası

31 dekabr 2025-ci il tarixində bitən il üzrə
Maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

Mündəricat	səhifə
Müstəqil Auditor Rəyi	1-4
Maliyyə Vəziyyəti Haqqında Hesabat (Balans)	5
Mənfəət və zərər Haqqında Hesabat	6
Kapitalda olan Dəyişikliklər Haqqında Hesabat	7
Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat	8
Maliyyə Hesabatları üzrə Qeydlər	9-22

Müstəqil auditorun hesabatı

"PAYONIX Bank olmayan kredit təşkilatı " MMC-nin rəhbərliyinə

Maliyyə hesabatlarının auditinə dair hesabat

Rəy

Biz " Payonix Bank olmayan kredit təşkilatı " MMC-nin 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Şirkətin 31 dekabr 2025-ci il tarixinə, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının "Etika məcəlləsinin" (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu və IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı

maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar şəffaflıq nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Şirkətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtlə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən

həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.

- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Şirkətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Şirkətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu

məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatımızda təsvir edirik.

"Premium Audit" MMC-nin direktor-auditoru

Kərimov Natiq İmran oğlu (qeydiyyat nömrəsi SA204)

Azərbaycan Respublikası Auditorlar Palatasının

26.01.2023 cü il tarixli AT/36 sayılı icazə

Müsbət rəyin şifrəsi – F60vUC2dht



25 may 2026-cı il

Bakı şəhəri, Azərbaycan Respublikası.

"PAYONIX BOKT" MMC

Bakı, Azərbaycan Respublikası

MALIYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 dekabr 2025-ci il tarixinə

	Qeyd	2025	Manat 2024
Aktivlər			
Pul və pul vəsaitlərinin ekvivalentləri	4	164739	184926
Müştərilərə verilmiş kreditlər və avanslar	5	1462354	490290
Qeyri-maddi aktiv	6		
Torpaq, tikili və avadanlıqlar	7	22084	2071
Digər aktivlər	8	27281	417295
Aktivlərin cəmi		1676458	1094582
Öhdəliklər, Kapital və ehtiyatlar			
Öhdəliklər			
Maliyyə sektoru qarşısında öhdəliklər	9		
Digər öhdəliklər	10	467318	62464
Öhdəliklərin cəmi		467318	62464
Kapital və ehtiyatlar			
Nizamnamə kapitalı	2	2760000	1300000
Ehtiyatlar	11		
Bölüşdürülməmiş mənfəət (zərər)	12	(267,882)	(96,839)
Cari ilin mənfəəti (zərər)	12	(1,282,978)	(171,043)
Kapital və ehtiyatlar cəmi		1209140	1032118
Öhdəliklər, Kapital və ehtiyatların cəmi		1676458	1094582

Əlavə olunmuş Qeydlər Maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Auditor Rəyi 1-4-ci səhifələrdə əks olunmuşdur

5-22-çi səhifələrdə təqdim olunan maliyyə hesabatları İdarə Heyəti tərəfindən təsdiq olunmuş və onun adından imzalanmışdır.

Əliyev Elnur Nüslət oğlu
MMC-nin direktoru

Eldar Kərimov Kərim oğlu
Baş mühasib



"PAYONIX BOKT" MMC

Bakı, Azərbaycan Respublikası

Mənfəət və zərər haqqında Hesabat

31 dekabr 2025-ci il tarixinə

	Qeyd	2025	Manat 2024
Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri	14	1,471,744	42,787
Digər faiz gəlirləri			
Cəmi faiz gəlirləri		1,471,744	42,787
Müştərilər qarşısındakı öhdəliklər üzrə faiz xərcləri	19		692
Digər faiz xərcləri			
Cəmi faiz xərcləri		-	
Xalis faiz gəlirləri (zərər)		1,471,744	43,479
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan zərər üçün ehtiyatlar	13	(2,780,561)	
Ehtimal olunan zərər üçün ehtiyatlar çıxıldıqdan sonra xalis faiz gəlirləri (zərər)		(1,308,817)	43,479
Haqq və komissiya gəlirləri	15	1,263,370	
Haqq və komissiya xərcləri	16	(75,525)	(2,390)
Digər əməliyyat gəlirləri	17		
Digər əməliyyat xərcləri	18	(345,680)	(21,543)
Xalis əməliyyat gəlirləri (zərər)		(466,652)	19,546
Amortizasiya xərcləri	6-7	(4,834)	(63)
İnzibati xərclər	19	(784,843)	(188,006)
Digər xərcləri	19	(26,649)	(2,520)
Vergiye cəlb edilənə qədər mənfəət (zərər)		(1,282,978)	(171,043)
Mənfəət vergisi üzrə xərc		-	-
Xalis mənfəət (zərər)		(1,282,978)	(171,043)

Əlavə olunmuş Qeydlər Maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Auditor Rəyi 1-4-ci səhifələrdə əks olunmuşdur

5-22-çi səhifələrdə təqdim olunan maliyyə hesabatları İdarə Heyəti tərəfindən təsdiq olunmuş və onun adından imzalanmışdır.

Əliyev Elnur Nüslət oğlu
MMC-nin direktoru

Eldar Kərimov Kərim oğlu
Baş mühasib



"PAYONIX BOKT" MMC

Bakı, Azərbaycan Respublikası

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

31 dekabr 2025-ci il tarixinə

Göstəricilərin adı	Qeyd	2025	Manat 2024
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Vergi tutmadan əvvəlki mənfəət/(zərər)		(1,282,978)	(171,043)
Düzəlişlər – qeyri-pul maddələri:		-	-
Köhnəlmə və amortizasiya	6-7	4,834	63
Əməliyyat aktivləri və öhdəliklərində dəyişiklikdən əvvəl əməliyyat fəaliyyətindən istifadə olunan pul vəsaiti		(1,278,144)	(170,980)
Müştərilərə verilmiş kreditlər		(571,610)	(490,290)
Təşkilatların qarşısında öhdəliklər			-
Maliyyə institutları qarşısında öhdəliklər			-
Digər aktivlər		(10,440)	(482,481)
Digər öhdəliklər		404,854	30,600
Əməliyyat fəaliyyətindən yaranan xalis pul vəsaitləri		(1,455,340)	(1,113,151)
Investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
TTA alınması üzrə ödənişlər	8	(24,847)	(2,134)
TTA-nın satışı üzrə daxilolmalar		-	-
Investisiya fəaliyyətindən yaranan xalis pul vəsaitləri		(24,847)	(2,134)
Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Bank kreditinin alınması			-
Təsisçiyə ödənilmiş dividend			-
Nizamnamə kapitalına ödənişlər		1,460,000	-
Maliyyə fəaliyyətindən istifadə olunan / yaranan pul vəsaitləri		1,460,000	-
Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması)		(20,187)	(1,115,285)
Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan qalıq		184,926	1,300,211
Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin sonuna olan qalıq	6	164,739	184,926

Əliyev Elnur Nüslət oğlu
MMC-nin direktoru

Eldar Kərimov Kərim oğlu
Baş mühasib



"PAYONIX BOKT" MMC

Bakı, Azərbaycan Respublikası

Kapitalda olan dəyişikliklər haqqında Hesabat

31 dekabr 2025-ci il tarixinə

Manat

	Nizamnamə kapitalı	Ehtiyatlar	Bölüşdürülməmiş iş mənfəət (zərər)	Cami
01 yanvar 2024-cü il tarixə	300,000		(96,839)	203,161
<u>Kapitalda dəyişikliklər</u>				
a. Pay haqqı daxil olub	1,000,000			1000000
b. Yenidən qiymətləndirilmə				
c. Dividendlər ödənilib				
d. İl üzrə xalis mənfəət			(171,043)	(171,043)
e. İl ərzində Qrant alınıb				
f. Verilmiş kreditlər və avanslar üzrə ehtimal olunan zərər üçün ehtiyatların gəlirdən çıxmaq hüququ olmadığı üçün sərəncamda qalan mənfəətdən çıxılır				
g. Qrant vəsaiti hesabına alınan əsas vəsait silinib				
h. Keçmiş illərin mənfəəti hesabına tədbirin maliyyələşməsi				
31 dekabr 2024-cü il tarixə	1,300,000		(267,882)	1032118
<u>Kapitalda dəyişikliklər</u>				
a. Pay haqqı daxil olub	1,460,000			1460000
b. Yenidən qiymətləndirilmə				
c. Dividendlər ödənilib				
d. İl üzrə xalis mənfəət			(1,282,978)	(1,282,978)
e. İl ərzində Qrant alınıb				
f. Verilmiş kreditlər və avanslar üzrə ehtimal olunan zərər üçün ehtiyatların gəlirdən çıxmaq hüququ olmadığı üçün sərəncamda qalan mənfəətdən çıxılır				
g. Qrant vəsaiti hesabına alınan əsas vəsait silinib				
h. Keçmiş illərin mənfəəti hesabına tədbirin maliyyələşməsi				
31 dekabr 2025-ci il tarixə	2,760,000	0	(1,550,860)	1209140

Əlavə olunmuş Qeydlər Maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Auditor Rəyi 1-4-ci səhifələrdə əks olunmuşdur

Əliyev Elnur Nüslət oğlu
MMC-nin direktoru

Eldar Kərimov Kərim oğlu
Baş mühasib



«PAYONIX BOKT» MMC
Bakı, Azərbaycan Respublikası

31 dekabr 2025-ci il tarixdə başa çatan il üçün
Maliyyə hesabatlarına dair Qeydlər

1. Hüquqi statusu və işgüzar fəaliyyət

1.1 PAYONIX bank olmayan kredit təşkilatı, Azərbaycan Respublikasının qanunları əsasəndə yaradılan məhdud məsuliyyətli cəmiyyətdir. 30.06.2022-ci il tarixdə "bir pəncərə" prinsipi ilə qeydiyyatda alınmış və 1307802781 sayılı VÖEN alınmışdır.

1.2 Cəmiyyətin təsisçisi 100% pay sahibi Azərbaycan Respublikası vətəndaşı Fuad Elçin oğlu Bağirovdur (FİN:1DL7T94)

1.3 Cəmiyyətin əsas fəaliyyəti milli valyutada məhdud bank fəaliyyəti həyata keçirməkdir.

1.4 Cəmiyyətin qeydiyyatda alınmış ofisi Azərbaycan Respublikası, AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi ev 133A, 239-cu məh.mənzil 23. Cəmiyyət hal-hazırda AZ 1014, Bakı şəhəri, Nəsimi r-nu, Şamil Əzizbəyov küçəsi 217, "Malibo Rezidens", 2-ci blok, 2-ci mərtəbə, ünvanında faktiki fəaliyyət göstərir.

1.5 Menecment və nəzarət Cəmiyyətin direktoru c-b Əliyev Elnur Nüsrət oğlu tərəfindən aparılır ki, bu şəxs də Cəmiyyətin təsisçilərinə hesabat verir.

1.6 Cəmiyyət Azərbaycan Respublikası Mərkəzi Bankından ("AMB") 16.05.2024-cü il tarixdə məhdud bank fəaliyyətinin həyata keçirilməsi üçün BKT-47 sayılı lisenziya almışdır.

2. Nizamnamə kapitalı Cəmiyyətin nizamnamə kapitalı Cəmiyyətin təsisçisi Fuad Elçin oğlu Bağirov tərəfindən qoyulmuş vəsait hesabına formalaşır və 2760000 AZN təşkil edir.

3. Uçot siyasətinin mühüm cəhətləri:

İqtisadi asılılıq

Cəmiyyət əsas etibarilə heç bir şəxsdən və müəssisədən asılı deyildir.

Hesabatların hazırlanmasının əsasları:

Uyğunluq

Maliyyə hesabatları Mərkəzi Beynəlxalq Uçot Standartları Şurasının (BUSŞ) qəbul etdiyi Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS), Beynəlxalq Maliyyə Hesabatlarının Təfsiri Komitəsinin (BMHTK) qəbul etdiyi izahatlara və bu hesablara tətbiq edilməsi məqbul sayılan Azərbaycan Respublikasının Bank fəaliyyəti haqqında qanunvericilik aktlarına əsasən tənzimləmə aparan Azərbaycan Mərkəzi Bankının təkmilləşdirilmiş təlimatlarına uyğun olaraq hazırlanmışdır. Bu Hesabatlarla bərabər, Cəmiyyət uyğun dövr üzrə BMHS-ə müvafiq surətdə hesabatlar da hazırlamışdır. Həmin hesabatların surəti ilə Cəmiyyətin ofisində tanış olmaq olar. Ardıcıl surətdə tətbiq olunmuş mühüm uçot siyasətləri aşağıdakılardır:

Uçot konvensiyası

Maliyyə hesabatları, şərti aktivlər istisna olmaqla, tarixi xərclər əsasında hazırlanmışdır. Şərti aktivlər ədalətli dəyərle ölçülmüşdür. Tətbiq olunmuş uçot siyasəti əvvəlki illərdə aparılmış uçot siyasətinə uyğundur. Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan Manatı (AZN) ilə təqdim edilmişdir. Maliyyə hesabatları törəmə maliyyə alətləri, ticarət üçün saxlanılan və satış üçün mövcud olan maliyyə aktivləri və passivlərinin bazar dəyəri əsasında hazırlanmasıdır; bazar dəyərinin etibarlı ölçü meyarı olmayan alətlər burada istisna təşkil edir. Digər maliyyə aktiv və passivləri, şərti maliyyə aktiv və passivləri amortizasiya olunmuş dəyəri və ya ilkin dəyəri ilə göstərilmişdir. Azərbaycan Respublikasının Milli valyutası Yeni Azərbaycan Manatıdır. Rəhbərlik AZN-lə Cəmiyyətin ölçmə valyutası kimi müəyyənləşdirilmişdir; belə ki, bu valyuta Cəmiyyətin əsas fəaliyyəti və vəziyyətini iqtisadi mahiyyətini əks etdirir. AZN həm də bu maliyyə hesabatları üçün Cəmiyyətin istifadə etdiyi valyutadır.

Fəaliyyətdə olan müəssisə

Hazırkı maliyyə hesabatları fəaliyyətdə olan müəssisə prinsipi əsasında hazırlanmışdır və buna uyğun olaraq aktivlərin satılması və öhdəliklərin yerinə yetirilməsinin biznesin normal davamlılığı əsasında baş verdiyi nəzərdə tutulur. Cəmiyyətin aktivlərinin bərpa olunması, həmçinin Cəmiyyətin gələcək əməliyyatı cari və gələcək iqtisadi mühitin və Cəmiyyətdən iqtisadi asılılığın əhəmiyyətli təsirinə məruz qala bilər. Hazırkı maliyyə hesabatlarına Cəmiyyətin fəaliyyətdə olan müəssisə kimi işləməsini qeyri-mümkün edən hər hansı düzəliş edilməmişdir.

Xarici valyuta əməliyyatları

Xarici valyutalarda əməliyyatlar əməliyyat günü mövcud olan mübadilə kursu ilə uyğun ölçü valyutasında ifadə olunur. Balans tarixinə xarici valyutada ifadə olunan monetar aktiv və passivlər həmin gün mövcud olan xarici valyuta kursu ilə uyğun ölçü valyutasında əks olunur. Çevrilmə nəticəsində yaranan kurs ilə uyğun ölçü hesabatında tanınır. Xarici valyuta ilə ifadə olunan və ilkin dəyəri ilə göstərilən qeyri-monetar aktiv və passivlər əməliyyat günündə mövcud olan xarici valyuta kursu ilə ölçü valyutası olan manata çevrilir.

Nağd pul və onun ekvivalentləri

Nağd pul və onun ekvivalentlərinə bir gün ərzində nağd pula çevrilə bilən vasitələr aiddir. Bir gecəlik qoyuluşlar istisna olmaqla, qısamüddətli Təşkilatlararası qoyuluşlar, başqa Təşkilatların borcları kimi göstərilmişdir.

31 dekabr 2025-ci il tarixdə başa çatan il üçün
Maliyyə hesabatlarına dair Qeydlər (davamı)

Maliyyə alətləri

Maliyyə alətlərinə maliyyə aktivləri və maliyyə öhdəlikləri aid edilir. Maliyyə aktivləri və maliyyə öhdəlikləri Cəmiyyətin balansına, Cəmiyyət alətin kontrakt müddəalarının tərəfi olduğu andan daxil edilir. Maliyyə alətlərində nağd pul və ya digər maliyyə aktivlərini almaq, potensial sərfəli şərtlərlə maliyyə alətlərinin dəyişdirilməsinə kontrakt hüququ və ya kapital qoyuluşu alətləri aiddir. Maliyyə öhdəliklərinə nağd pul və ya digər maliyyə aktivlərini vermək və potensial sərfəli olmayan şərtlərlə maliyyə alətlərinin dəyişdirilməsinə dair kontrakt öhdəliyi daxildir.

Təsnifat

Ticarət alətləri elə alətlərdir ki, Cəmiyyətin onları əsas etibarilə qısamüddətli gəlir əldə etmək məqsədi ilə saxlayır. Buraya investisiyalar və maliyyə alətlərinin qısa satışından yaranan öhdəliklər daxildir. Xalis alacaqlar mövqeyində olan bütün ticari törəmə alətlər (müsbət ədalətli dəyər), həmçinin alınmış opsiolla aktivlərdə əks olunur. Xalis ödəniləcəklər mövqeyində olan bütün ticari törəmə alətlər (mənfi ədalətli dəyər), həmçinin yazılmış opsiolar passivlərdə əks olunur. Yaranmış kredit və alacaqlar Cəmiyyət tərəfindən qısamüddətli gəlir götürmək məqsədi ilə verilən puldan fərqli olaraq debitora pul verməklə yaradılan alacaqlardır. Yaranmış kredit və alacaqlar əldə olunmuş kreditlərdən fərqli olaraq Cəmiyyət və müştərilərə verilmiş kredit və qabaqcadan ödənişləri əhatə edir. Ödəmə müddəti tamamlananadək saxlanılan aktivlər ödənişi sabit və müəyyən oluna bilən və sabit ödəniş müddəti olan maliyyə aktivləridir ki, Cəmiyyət onları ödəmə müddəti tamamlananadək saxlamaq fikrində və imkanındadır. Satış üçün mövcud olan aktivlər Cəmiyyət tərəfindən yaranan satış məqsədləri üçün və ya ödəmə müddəti tamamlananadək saxlanılan maliyyə aktivləridir.

Tanıma

Cəmiyyət ticarət üçün saxladığı maliyyə alətlərini və satış üçün yararlı olan aktivləri həmin aktivləri almaq üçün öhdəlik götürdüyü tarixdən etibarən tanıyır. Ödəmə müddəti tamamlananadək olan aktivlər və ya törəmə kredit və alacaqlar onların Cəmiyyət tərəfindən ifadə olunduğu və ya yaradıldığı tarixdən tanınır.

31 dekabr 2025-ci il tarixdə başa çatan il üçün
Maliyyə hesabatlarına dair Qeydlər (davamı)

Ölçmə

Maliyyə alətləri əməliyyat xərcləri daxil olmaqla ilkin dəyəri ilə ölçülür. İlk tanımada sonra bütün ticari və satış üçün yararlı olan alətlər ədalətli dəyərle ölçülür; aktiv bazarda müəyyənleşən bazar qiyməti olmayan hər hansı bir alət burada istisna teşkil edir və ədalətli dəyəri tam əminliklə ölçülə bilməyən həmin alətlər əməliyyat xərcləri daxil olmaqla və itkilər çıxılmaqla maya dəyərləri ilə tanınırlar. Bütün qeyri-ticari maliyyə öhdəlikləri, törəmə kredit və alacaqlar və ödəmə müddəti tamamlanadək saxlanılan aktivlər itkilər çıxılmaqla amortizasiya olunmuş dəyərləri ilə ölçülür. Amortizasiyası hesablanmış dəyər effektiv faiz dərəcəsi metodu ilə hesablanır. İlk əməliyyat xərcləri daxil olmaqla diskontlar uyğun alətin balans dəyərində daxil edilir və alətin effektiv faiz dərəcəsi əsasında amortizasiyası hesablanır.

Ədalətli dəyərin ölçülməsinin prinsipləri

Maliyyə alətlərinin ədalətli dəyəri əməliyyat xərcləri nəzərə alınmadan onların balans tarixində bazarda müəyyən olunmuş qiymətinə əsaslanır. Əgər müəyyən olunmuş bazar qiyməti mövcud deyilsə, alətin ədalətli dəyəri qiymətləndirmə modelləri və ya diskontlaşdırılmış pul vəsaitləri axını üsullarından istifadə etməklə qiymətləndirilir. Diskontlaşdırılmış pul vəsaitləri axını üsulundan istifadə olunduqda, gələcək pul vəsaitlərinin qiymətləndirilməsi rəhbərliyin ən yaxşı qiymətləndirmələrinə əsaslanır və diskont dərəcəsi hər hansı bir bənzər alət üçün eyni şərtlərlə balans tarixində qüvvədə olan uyğun bazar dərəcəsidir. Qiymətləndirmə modellərindən istifadə olunduğu zaman, xərclər balans tarixində bazarla bağlı olan ölçmələrə əsaslanır. Mübadilə yolu ilə ticarəti həyata keçirilməyən törəmə alətlərin ədalətli dəyəri balans tarixində kontrakt ləğv etmək üçün mövcud bazar şəraitini və tərəflərin cari kredit qabiliyyətlərini nəzərə almaqla Cəmiyyətin alacağı və ya ödəyəcəyi məbləğlə qiymətləndirilir.

Sonrakı ölçmələr əsasında yaranan gəlir və xərclər

Bütün ticari alətlərin ədalətli dəyərindəki dəyişiklikdə və satış üçün mövcud olan qiymətli kağızların ticarətindən yaranan gəlir və xərclər mənfəət və zərər hesabatında əks olunur.

31 dekabr 2025-ci il tarixdə başa çatan il üçün
Maliyyə hesabatlarına dair Qeydlər (davamı)

Tanınmama

Hər hansı bir maliyyə aləti o zaman tanınır ki, Cəmiyyət həmin aktivlərə şamil edilən qanuni hüquqları üzərindəki nəzarəti itirir. Bu o zaman baş verir ki, ya hüquqlardan tam istifadə edilib, onların müddəti başa çatıb və ya həmin hüquqlar dayandırılıb. Hər hansı maliyyə öhdəliyi o zaman tanınmır ki, o ləğv olunur. Satış üçün mövcud olan aktivlər və ticarət məqsədilə saxlanılan aktivlər satıldıqda tanınmır və alıcı tərəfindən ödəniləcək uyğun alacaqlar Cəmiyyət həmin aktivləri satmaq öhdəliyi götürdüyü balans tarixindən etibarən tanınır. Cəmiyyət tanınmama nəticəsində yaranan gəlir və itkini müəyyənləşdirmək üçün spesifik identifikasiya metodundan istifadə edir. Ödəmə müddəti bitənədək saxlanılan alətlər və törəmə kredit və alacaqlar Cəmiyyət tərəfindən dövr edildiyi gündən etibarən tanınmır.

Əvəzləşdirmə

Balans hesabatında maliyyə aktivlərinin və öhdəliklərinin əvəzləşdirilməsi və alınan xalis məbləğin hesabatda əks olunmasına yalnız o həyata keçirilir ki, uçota alınmış məbləğlərin əvəzləşdirilməsi üçün hüquqi əsas vardır və eyni zamanda xalis əsasda aktivləri əldə etmək və passivi yerinə yetirmək niyyəti mövcuddur.

Əmlak və avadanlıq

Əmlak və avadanlıq maddələri amortizasiya və ya hər hansı müəyyənləşdirilmiş itkilər çıxılmaqla əldə olunma xərcləri ilə uçota alınır. Köhnəlmə, aktivlərin alındığı gündən və yaxud daxildə hazırlanan aktivlər üçün həmin aktiv tam hazırlandıqda və istifadəyə yararlı olduğu gündən etibarən hesablanmağa başlayır. Torpağa amortizasiya hesablanmır. Əmlak və avadanlıq onların qiymətləndirilmiş istismar müddəti nəzərə alınmaqla ilkin dəyəri metodu ilə amortizasiya olunur.

Qəbul edilən faiz dərəcələri aşağıdakılardır:

Mebel və avadanlıq 20%

Komputerlər və Rabitə avadanlığı 25%

Nəqliyyat vasitələri 25%

Digər əsas vəsaitlər 20%

«PAYONIX BOKT» MMC
Bakı, Azərbaycan Respublikası

31 dekabr 2025-ci il tarixdə başa çatan il üçün
Maliyyə hesabatlarına dair Qeydlər (davamı)

Dəyərdən düşmə

Cəmiyyətin aktivlərinin balans dəyərində hər hansı bir hadisə və ya şəraitin dəyişməsi nəticəsində həmin dəyərin ədalətli olub-olmamasını müəyyən etmək üçün təkrar baxılır. Əgər hər hansı belə hal mövcuddursa aktivlərin bərpa oluna bilən məbləğləri qiymətləndirilir. Aktivlərin balans dəyəri onların bərpa oluna bilən dəyərindən yüksək olduqda mənfəət və zərər hesabatında müvafiq zərər tanınır.

Bərpa oluna bilən məbləğin hesablanması

Cəmiyyətin ödəmə müddəti bitənədək saxlanılan qiymətli kağızlara qoyduğu investisiyaların bərpa oluna bilən məbləği və alacaqları gələcəkdə gözlənilən pul vəsaitlərinin hərəkətinin hazırkı dəyərinin hesablanması qaydası ilə, aktivlərdə ayrılmaz hissə olan əsas effektiv faiz dərəcəsinin çıxılması (diskontlaşdırılması) yolu ilə hesablanır. Cəmiyyətin ticari investisiyaları və satış üçün nəzərdə tutulan investisiyaların bərpa oluna bilən məbləği onların ədalətli dəyəridir. Digər aktivlərin bərpa oluna bilən məbləği onların xalis satış qiyməti və istehlak dəyərindən daha çox olur. İstehlak dəyəri qiymətləndirilərkən, pulun vaxt dəyərinin cari bazar qiymətləndirilməsini əks etdirən vergidən öncəki diskont dərəcəsinə və aktivlərə xas olan risklərdən istifadə etməklə pul vəsaitlərinin təxmin edilən gələcək hərəkəti onların cari dəyərindən çıxılır. Pul vəsaiti hərəkəti yaratmayan hər hansı bir aktiv digər aktivlərdən əsaslı dərəcədə asılı olduğu üçün bərpa oluna bilən məbləğ aktivin aid olduğu nağd pul vəsaiti doğuran vahid üçün təyin olunur.

Dəyərdən düşmənin geri qaytarılması

Ödəmə müddəti bitənədək saxlanılan qiymətli kağızlarla bağlı dəyərdən düşmə itkisi və ya alacaqlar o halda geri qaytarılır ki, bərpa oluna bilən məbləğdə böyük artımın dəyərdən düşmə tanındıqdan sora baş verən hər hansı bir hadisəyə obyektiv şəkildə aidiyyəti ola bilsin. Digər aktivlərlə bağlı dəyərdən düşmə itkisi o zaman geri qaytarılır ki, bərpa oluna bilən məbləğin müəyyənləşdirilməsi üçün istifadə olunan hesablamalarda dəyişikliklər olsun. Hər hansı dəyərdən düşmə itkisi, yalnız o həddə qədər geri qaytarılır ki, aktivin balans dəyəri əgər heç bir dəyərdən düşmə tanınmasa, köhnəlmə və amortizasiya çıxılmaqla müəyyən edilə bilən balans dəyərindən çox olmasın.

31 dekabr 2025-ci il tarixdə başa çatan il üçün
Maliyyə hesabatlarına dair Qeydlər (davamı)

Faizli borclar

Faizli borclar ilkin olaraq çəkilən əməliyyat xərcləri çıxılmaqla dəyəri ilə tanınırlar. İlkin tanınmadan sonra, faizli borclar amortizasiya olunmuş dəyərləri ilə göstərilir; bu zaman ilkin və qaytarılmış məbləğlər arasındakı fərq nəzərə alınır və ödənilən dəyər mənfəət və zərər hesabatında tanınır. Əgər borclar təkrar alınırsa və ya ödəmə müddətindən öncə bağlanırsa geri ödənilən məbləğ ilə balans məbləği arasındakı fərq həmin anda mənfəət və zərər hesabatında tanınır.

Ehtiyatlar

Hər hansı bir ehtiyat balans hesabatında o zaman tanınır ki, Cəmiyyətin keçmiş bir hadisə nəticəsində hüquqi və konstruktiv öhdəliyi vardır və həmin öhdəliyi yerinə yetirmək üçün iqtisadi mənfəətin kənara axını, başqa sözlə iqtisadi zərər yarana bilər. Əgər təsir maddi xarakter daşıyarsa, ehtiyatlar gələcək nağd pul axının cari dəyərinin bazar qiymətləndirilməsini əks etdirən vergidən öncəki dərəcə əsasında gələcəkdə gözlənilən pul vəsaitləri axının diskontlaşdırılması yolu ilə müəyyən olunur.

Dividentlər

Cəmiyyət dividendləri elan etmək və ödəmək imkanları AMB-nin və Azərbaycan Respublikasının digər qanunvericilik aktları və qaydaları ilə tənzimlənir. Adi səhmlərlə bağlı dividendlər elan olunduğu günə olan bölüşdürülməmiş mənfəətə düzəliş kimi əks olunur.

Vergi

Maliyyə hesabatlarında daxil edilmiş mənfəətdən vergi, hal-hazırda Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən müəyyənləşdirilir. Mənfəət və zərər hesabatında il üçün mənfəət vergisi məbləğinə cari vergi və təxirə salınmış vergidə dəyişikliklər daxildir. Cari vergi, balans tarixinə mövcud olan vergi dərəcələri ilə il üçün gözlənilən, vergiyə cəlb oluna bilən gəlir əsasında hesablanır. Mənfəətdən vergidən başqa digər vergilər əməliyyat xərclərinə daxil edilmişdir. Öhdəliklər üsulu ilə müəyyən olunan təxirə salınmış gəlir vergisi, aktivlərin və öhdəliklərin vergi bazası və onların maliyyə hesabatı məqsədi ilə qəbul olunmuş qiymətləri arasında yaranmış müvəqqəti fərqlərdən irəli gəlir. Təxirə salınmış vergi aktivlərin o zaman uçota alınır ki, gələcəkdə həmin müvəqqəti fərqlərə görə vergiyə cəlb oluna biləcək mənfəətin yaranması ehtimal edilsin. Əsas müvəqqəti fərqlər müxtəlif, amortizasiya normalarına, kreditlər üzrə itkilər üçün ehtiyatlara, hesablanmış faiz gəlirlərə və xərclərə, mənfəətdən vergi hesablamalarına və hazırkı maliyyə hesabatlarına görə yarana bilər.

31 dekabr 2025-ci il tarixdə başa çatan il üçün
Maliyyə hesabatlarına dair Qeydlər (davamı)

Vergi (davamı)

Mənfəət vergisi cari və təxirə salınmış vergini əhatə edir. Birbaşa konkret balans maddəsinə tanınan vergi istisna olmaqla, bu halda vergi həmin maddədə tanınır, mənfəət vergisi mənfəət və zərər hesabatında tanınır. Cari vergi xərci qüvvədə olan vergi dərəcələri və ya balans hesabatında qüvvədə olan dərəcələr və keçmiş illərlə bağlı ödənilməli olan vergi düzəlişlərindən istifadə etməklə il ərzində qazanılmış, vergiyə cəlb olunan mənfəətə görə ödənilməsi nəzərdə tutulan vergidir. Təxirə salınmış vergi balans hesabatı passivi üsulundan istifadə etməklə göstərilir. Burada maliyyə hesabatları məqsədləri üçün aktiv və passivlərin balans dəyərləri və vergi məqsədləri üçün istifadə edilən məbləğlər arasındakı müvəqqəti fərqlər göstərilir. Aşağıdakılar göstərilir: vergi məqsədləri üçün qüvvədə olan çıxılmaz, nə mühasibat uçotuna, nə də vergiyə cəlb olunan mənfəətə təsir edən aktiv və passivlərin ilkin tanınması, törəmə müəssisələrdə, filiallarda və assosiasiya olunmuş müəssisələrdəki investisiya ilə bağlı müvəqqəti fərqlər; burada ana müəssisə müvəqqəti fərqi geri qaytarmağın (bağlanması) müddətinə nəzarət edə bilər və gələcəkdə müvəqqəti fərqi geri qaytarılmaması mümkün olur. Təxirə salınmış verginin göstərilən məbləği qüvvədə olan vergi dərəcələri və ya əsasən balans hesabatında qüvvədə olan dərəcələrdən istifadə etməklə aktiv və passivlərin balans məbləğinin realizasiyası və ya ödənişinin təxmin edilən metoduna əsaslanır. Təxirə salınmış vergi aktiv yalnız o dərəcədə tanınır ki, müvəqqəti fərqlərin, istifadə olunmayan vergi itkilərinin və kreditlərin istifadə edilə bildiyi gələcək vergiyə cəlb olunan mənfəətin mövcud olması mümkün olsun. Təxirə salınmış vergi aktivləri o dərəcədə azaldılır ki, uyğun vergi güzəştlərindən istifadə edilə bilməsin.

Faiz gəliri

Aktiv/passivin effektiv faiz gəlirini və tətbiq oluna bilən dəyişkən faiz dərəcəsini nəzərə almaqla faiz gəliri və xərci mənfəət və zərər hesabatında hesablanan andan etibarən tanınır. Faiz gəliri və xərcinə hər hansı diskont və yaxud faiz hesablanan alətin ilkin balans məbləği və onun müddətinin bitdiyi günə effektiv faiz dərəcəsi ilə hesablanan məbləği arasındakı digər fərqlər daxil edilir.

Haqq və komissiya gəliri

Haqq və komissiya gəliri o zaman tanınır ki, uyğun xidmət göstərilmiş olsun.

Dividend gəliri

Cəmiyyətin nəzarəti və əhəmiyyətli təsir olmadığı Cəmiyyətlərdəki investisiyalarından əldə etdiyi dividend gəliri mənfəət və zərər hesabatında elan olunduğu gündən etibarən tanınır.

"PAYONIX" BOKT MMC
Bakı, Azərbaycan Respublikası

31 dekabr 2025-ci il tarixdə başa çatan il üçün
Maliyyə hesabatlarına dair Qeydlər (davamı)

	Manat	
	2025	2024
4.Pul vəsaitləri və onların ekvivalentləri		
Kassa		
Banklardakı "nostro" müxbir hesablar:		
- "Azərbaycan Beynəlxalq Bank" ASC	164779	184926
Abşeron fil.		
- "Ziraat Bank Azərbaycan" ASC	--	--
	<u>164739</u>	<u>184926</u>
5.Müştərilərə verilmiş kreditlər və avanslar		
Müştərilərə verilmiş kreditlər və avans porfelinin quruluşu		
aşağıdakı kimidir:		
Qısamüddətli kreditlər	877150	490290
Uzunmüddətli kreditlər	19500	
Vaxtı keçmiş kreditlər	2010190	
Hesablanıb alınacaq faizlər	814130	
Sair kreditlə əlaqəli aktivlər	521945	
Cəmi kreditlər	<u>4242915</u>	<u>490290</u>
Şübhəli borclar üzrə ehtiyatlar		
İlin əvvəlinə qalıq	--	--
İl ərzində hesablanmışdır	2780561	--
İlin sonuna qalıq	<u>2780561</u>	<u>--</u>
Cəmi xalis kreditlər		
Kreditlər əsas etibarilə Azərbaycan Respublikasında müştərilərə verilmişdir və həmin müştərilər aşağıdakı iqtisadi sahələrdə fəaliyyət göstərirlər:		
Kreditlərin seqmentlər üzrə təhlili		
Fiziki şəxslər	<u>1462354</u>	<u>490290</u>

"PAYONIX" BOKT MMC
Bakı, Azərbaycan Respublikası

31 dekabr 2025-ci il tarixdə başa çatan il üçün
Maliyyə hesabatlarına dair Qeydlər (davamı)

Manat

6. Qeyri maddi aktivlər

Yanvar 01,2025	--
Alınıb	
Silinib	
Dekabr 31,2025	--
Yanvar 01,2025	--
Amortizasiya hesab.	
Dekabr 31,2025	--
Qalıq dəyəri	
Dekabr 31,2024	--
Dekabr 31,2025	--

7. Torpaq, tikili və avadanlıq

	Bina	Mebel və avadanlıqlar	Kompyuterlər və rabitə avadanlığı	Nəqliyyat vasitələri	Digər əsas vəsaitlər	Cəmi
<u>Balans dəyəri:</u>			2134			2134
Yanvar 01,2025						
Alınıb		4920	19927			24847
Silinib, satılıb						
Dekabr 31,2025		4920	22061			26981
<u>Hesablanmış köhnəlmə:</u>						
Yanvar 01,2025			63			63
İl ərzində köhnəlmə		649	4185			4834
Silinib, satılıb						
Dekabr 31, 2025		649	4248			4897
<u>Qalıq dəyəri:</u>						
Dekabr 31,2024			2071			2071
Dekabr 31,2025		4271	17813			22084
					2025	2024
8.Digər aktivlər						
Kreditlər üzrə hesablanmış faizlər						26715
Debitor borc						373744
Qabaqcadan ödənişlər					27000	
Dövlət büdcəsinə ödənilmiş avans					281	16734
Sair debitor						102
				Cəmi	<u>27281</u>	<u>417295</u>

9. AMB qarşısında öhdəliklər

31 Dekabr 2025-ci il tarixinə təşkilat tərəfindən AMB, rezident banklar və digər maliyyə institutlarından vəsaitlər cəlb olunmamış və həmin tarixə banklara və digər maliyyə institutlarına borcu olmamışdır.

"PAYONIX" BOKT MMC
Bakı, Azərbaycan Respublikası

31 dekabr 2025-ci il tarixdə başa çatan il üçün
Maliyyə hesabatlarına dair Qeydlər (davamı)

	Manat	
	2025	2024
10. Digər öhdəliklər		
Əmək haqqı	--	--
Dövlət Vergi Xidmətinə ödəniləcək vəsaitlər	--	--
Dövlət fondlarına və digər fondlara ödəniləcək məbləğlər	--	--
AKIA ödəniləcək üzvlük haqqı	--	--
Alınmış avanslar	208	214
Sair öhdəliklər	467110	62250
Cəmi	<u>467318</u>	<u>62464</u>
11.Ehtiyatlar		
İlin əvvəlinə qalıq		
Hesabat dövrünə daxil olub		
Hesabat dövrünə silinib		
Cəmi ehtiyatlar		
	2025	2024
12.Bölüşdürülməmiş mənfəət (zərər)		
Keçmiş illərin mənfəəti hesabına yığılmış məbləğ	(267882)	(96839)
Cari ilin mənfəəti (zərər)	(1282978)	(171043)
Dividend ödənilib		
Girov əmanəti qəbul etməyə hüquqi olmayan ehtimal olunan zərər üçün ehtiyatları sərəncamda qalan mənfəət hesabına yaradılır		
Tədbir keçirilib		
Cəmi bölüşdürülmüş mənfəər (zərər)	<u>(1550860)</u>	<u>(267882)</u>

"PAYONIX" BOKT MMC**Bakı, Azərbaycan Respublikası****31 dekabr 2025-ci il tarixdə başa çatan il üçün
Maliyyə hesabatlarına dair Qeydlər (davamı)****Manat**

	2025	2024
13. Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan zərər üçün ehtiyatlar		
İlin əvvəlinə qalıq		--
Hesabat dövrünə hesablanıb	2780561	--
İlin axırına qalıq	<u>2780561</u>	--
14. Faiz gəlirləri	1471744	42787
15. Haqq və komissiya gəlirləri		
Göstərilmiş bank xidmətinə görə komissiya gəlirləri	1208112	
Alınmış cərimə və sanksiyalar	55258	
16. Haqq və komissiya xərcləri		
Göstərilmiş bank xidmətinə görə ödənilmiş komissiya xərcləri	75525	2390
	<u>75525</u>	<u>2390</u>
17. Digər əməliyyat gəlirləri		
Əməliyyat icarəsi üzrə gəlir		
Digər əməliyyat xərcləri		
18. Digər əməliyyat xərcləri		
Peşəkar xidmətlər üzrə xərclər	64565	--
Digər xidmətlər üzrə xərcləri	280515	21543
Digər xərcləri	600	--
	<u>345680</u>	<u>21543</u>
19. Əməliyyat xərcləri		
Əmək haqqı	572304	150080
Sosial sığorta və digər məcburi ödənişlər	108055	27366
İcarə haqqı	104484	10560
Sığorta xərcləri	1060	307
Enerji		
Kommunal xidmətlər üzrə		
Əmlak vergisi		
Rabitə xidməti xərcləri		
Təmir xərcləri		
Ezamiyyə		
Üzvlük haqqı		
Yanacaq xərci		
Digər xərclər	25589	2213
CƏMI	<u>811492</u>	<u>190526</u>

31 dekabr 2025-ci il tarixdə başa çatan il üçün
Maliyyə hesabatlarına dair Qeydlər (davamı)

Manat

	2025	2024
20. İşçilər		
İşçilərin sayı (orta)	65	22

21. Maliyyə alətləri

Maliyyə alətlərinə banklarda və maliyyə qurumlarında saxlanılan nağd pul vəsaitləri, müştərilərə verilmiş avanslar, digər aktivlər, sair aktivlər, kreditor borcları, banklara borc və sair öhdəliklər aiddir.

Kredit riski

Cəmiyyətin risklərinin konsentrasiyasına səbəb olan maliyyə alətləri potensial olaraq bank hesablarındakı vəsaitləri, müştərilərin borclarını və digər debitor borclarını, habelə sair aktivləri əhatə edir.

Kredit borcları və sair borclar şübhəli borclar üzrə ehtiyatlar daxil edilmədən göstərilmişdir. Balans tarixinə, bankın maksimal kredit riskləri aşağıda göstərilmişdir.

	Bank & maliyyə qurumlarında qoyuluşlar AZN	Kreditlər & avanslar AZN	Qabaqcadan ödənişlər və sair AZN
Azərbaycan Respublikası			
31.12.2025-ci il tarixə	164779	1462354	
31.12.2024-cü il tarixə	184926	490290	

Riskin idarə olunması

Kredit riski

Kreditlərlə bağlı siyasət Cəmiyyətin kredit komitəsi tərəfindən baxılır və bəyənilir. Mümkün olduğu hallarda, kreditlər kredit risklərini aradan qaldırmaq üçün məqbul girovlarla təmin olunur.

31 dekabr 2025-ci il tarixdə başa çatan il üçün
Maliyyə hesabatlarına dair Qeydlər (davamı)

Manat

Maliyyə alətləri (davamı)

Likvidlik riski və faiz dərəcələri

Manat Cəmiyyətin aktiv və öhdəliklərə nəzarət edən komitəsi faiz dərəcəsi və likvidlik risklərinin idarə edilməsi siyasətini müəyyən edir və yoxlayır. Şura ayda bir dəfə yığılır və Maliyyə Normativlərinə və iqtisadi inkişafı təhlil edir və sonrakı dövr üçün təlimat hazırlayır.

31 dekabr 2025-ci il tarixinə faiz dərəcəsi risklərinə məruz qalan maliyyə aktivləri və öhdəlikləri aşağıdakı kimidir:

	Təyin edilmiş faizlər dərəcələri	
	Faizsiz	Cəmi kreditlər
Maliyyə aktivləri		
Maliyyə qurumlarında və banklarda yerləşdirilmələr Müşərilərə verilmiş borc və kreditlər		1462354
Sair aktivlər		
Cəmi dekabr 31,2025	27281	
Cəmi dekabr 31,2024	417295	490290
Faiz dərəcəsi	-	25-108%
Maliyyə öhdəlikləri		
Banklar və digər maliyyə institutlarına ödəniləcək vəsaitlər		
Digər öhdəliklər		
Cəmi dekabr 31, 2025	467318	--
Cəmi dekabr 31, 2024	62464	--
Faiz dərəcəsi		

Bazar dəyəri

Balans hesabatının hazırlanma tarixinə maliyyə aktivlərinin və öhdəliklərinin bazar qiymətləri onların ilin sonuna olan qiymətlərinə uyğundur.

Baş direktor :

Baş mühasib:



E.N.Əliyev

E.K.Kərimov